

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİNƏ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90-cı ildönümü münasibətilə Universitet kollektivini təbrik edir, təhsilin və elmin inkişafında olan rolunu yüksək qiymətləndiririk. UNEC-in Azərbaycan təhsilinin inkişafında özünəməxsus yeri vardır. Məhz 20 il öncə Ümummilli liderimiz Heydər Əliyev universitetin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparılmasını, müasir iqtisadi sistemə qoşulmaq üçün hazırlıqlı, beynəlxalq təcrübəsini mənimsəmiş kadrlara ehtiyac duyulduğunu kollektiv qarşısında vurğulamışdır.

Cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilən təhsil XXI əsrin mühüm reallıqlarını özündə təcəssüm etdirir. Azərbaycanda təhsilin, elmin uğurlu inkişafı Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uğurlu siyasətin prioritet istiqamətlərindədir. Böyük məmnunluq hissi ilə qeyd edirik ki, bu gün ölkənin ən aparıcı təhsil müəssisələrindən olan UNEC-də innovativ tədris, təlim texnologiyaları üzərində əsaslı işlər aparılır, elmi uğurlar əlaqələndirilir, ölkədaxili və xarici universitetlərlə ikili diplom, yeni layihələr universitet kollektivinin fəaliyyəti nəticəsində həyata keçirilir. Respublikamızda çox saylı müəllim və tələbə kontingenti olan UNEC ölkə həyatında iqtisadiyyat və sosial sahə üçün kadr hazırlayan 1 nömrəli ali təhsil müəssisəsidir. Azərbaycanın və Universitetin inkişafı son illərdə yüksək tempə bərabər getmiş, universitet müvafiq idarəetmə orqanlarında, istehsalat müəssisələrində, eləcə də ölkə xaricində çalışan mütəxəssislər hazırlamışdır. Azərbaycanda milli iqtisadi idarəetmə məktəblərinin formalaşmasında, tətbiqi və iqtisad elm sahələrinin əsaslı inkişafında böyük rolu olan dəyərli alimlər yetişdirmişdir. Məhz bu elmi məktəblərin və məzunların hesabına Universitetin imici formalaşmış, dünyanın daha mötəbər universitetləri, beynəlxalq qruqları ilə əməkdaşlıq qurulmuş, tədqiqat və elmi məqsədli böyük işlər görülmüşdür.

Universitetin uğurları beynəlxalq təşkilatlarda qiymətləndirilmiş, belə ki, QS agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 2018-ci

ilin iyun və 2019-cu ilin yanvar ayının reyting sıralamasında UNEC “işəgötürənlərin reputasiyası” meyarı üzrə Azərbaycanın ən yaxşı universiteti, Times Higher Education (THE) 22 apreldə 2020-ci il üçün “THE Impact Ranking” reytingini açıqlayaraq Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytingdə isə dünya universitetləri arasında 619-cu (601+), Azərbaycan üzrə isə birinci yerə yüksəlmişdir.

Lənkəran Dövlət Universitetinin müvafiq istiqamət üzrə kadr hazırlığında, müəllim-tələbə mübadiləsində, e-kitabxanasından istifadə, ikili diplom layihələri, beynəlxalq qrant layihələrinin birgə işlənməsində UNEC-in dəstəyinin və hazırkı universitet rəhbərliyinin böyük rolu olmuşdur. Cənab Prezidentin tövsiyə və tapşırıqlarını özünün fəaliyyət proqramına çevirən Universitetimiz bundan sonra da qarşıda görülməli birgə mütəxəssis hazırlığı, tədqiqat işlərində, respublika və beynəlxalq əhəmiyyətli tədbir və layihələrdə Sizinlə birlikdə, həmrəy çalışmağa hazırdır.

Sizi, bir daha UNEC-in 19 iyun 1930-cu il tarixində yaradılmasının 90-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, Universitet kollektivinə müvəffəqiyyətlər, təhsilimizin inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq.

Rektor vəzifəsini icra edən:

prof. Natiq İbrahimov